

# *Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları: tarixi faktların və beynəlxalq hüququn prinsiplərinin ermənisayaq təfsiri*

**E**rmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfin-dən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini eks etdirmir. Bu baxımdan, Ermənistan baş nazirinin BMT Baş Assambleyasının 74-cü sessiyasında, eləcə də son günlərdəki sərsəm çıxışları, eyni zamanda, qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması ilə əlaqədar tədbirlərin şışirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyət təşkil edir və ciddi narahatlılıq doğurur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliyin Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması" İctimai Birliyinin sədr müvənni Elçin Əhmədov bildirib.

Elçin Əhmədov deyib: "Heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi işğal və hərbi təcavüzün məsuliyyətindən qəçməq üçün Dağılıq Qarabağ ermənilərinin münaqışdə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır. Ermənistanın Dağılıq Qarabağa dair arazi iddiaları tam asassızdır.

Əvələ, Ermənistan rəhbərliyi anlamalıdır ki, Qarabağın dağlıq hissəsinə erməni əhalisinin köçürülməsi XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş vermişdir.

İkincisi, hələ bundan əvvəl, XIX əsrin əvvəllerində - 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla çar Rusiyasının Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürkçay müqaviləsi ("Andlı öhdəlik") imzalanmışdı. Bu fakt onu göstərir ki, eğer ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı. Bunu nüyanlığı, bu hadisədən sonra dərhal Qarabağda çarizmin mövqeyini möhkəmletmək üçün ermənilərin buraya köçürülməsi na başlanıldı.

ne başlanmıştır. 1804-1813-cü, 1826-1828-ci iller Rusiya-İran ve 1828-1829-cu iller Rusiya-Türkiye mührabebelerinin gedisinde, hem de sonralar ermənilərin İran ve Türkiye'den kütlevi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağ köçürülməsi nəticəsində burada onların sayı ilbəil artı. Bunu Rusiya ile İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) ve Türkmençay (10 fevral 1828-ci il) müqaviləleri kimi sənədlər də təsdiq edir. 1828-ci ildən sonra Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən rəsmen 124 min (qeyri-rəsmi 200 min) erməni köçürülmüş, bu proses bütün XIX əsr boyunca davam etdirilmiş və bu da demografik vəziyyətə müəyyən təsir göstərmişdir.

Üçüncüsü, Azərbaycan Xalq Cumhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi

vəziyyət 1918-ci il mayın 29-də İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ilde Azərbaycan torpaqlarında - keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı. Qarabağ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə quberniyasının tərkibində olmuş, 1921-1991-ci illərdə isə Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olmuşdur.

Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyərək Ermenistanda sovet hakimiyyətinin elan edilməsindən dərhal sonra ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atdır. Buna azmiş kimi, 1921-ci il iyunun 12-də Ermənistən hökuməti Dağlıq Qarabağın "Ermenistan Sovet Sosialist Respublikasının bir hissəsi" kimi elan olunduğu haqqında dekret qəbul etdi. Bir qədər sonra onlar qətnaməni leğv etmədən Dağlıq Qarabağ və digər mübahisəli hesab etdikləri ərazilər üzrə komissiya yaratmaq təklifini irəli sürdülər. Bununla da ikinci

soviet respublikası arasında ixtiyaflar artdığından 1921-ci il iyulun 4-5-də RK(b)P MK-nin Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. İyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenum RK(b)P MK-nin rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: "Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı ve aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla six əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Susa şəhəri in-

kibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayet muxtariyyəti verilsin". Dördüncüsü, Ermənətan rəhbərliyinin nezərinə çatdırılmalıdır ki, eğer Dağlıq Qarabağ Ermenistan SSR-in tərkibində olsayıdı, qərarda "Azərbaycan SSR-in hüdudlarında saxlanılsın", əvezinə "Azərbaycan SSR-ə verilsin" yazıldı. Neticədə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ sünü şəkildə aran və dağlıq hissələrinə bölünmüş və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdi. Eyni zamanda, bu muxtariyyət statusu Dağlıq Qarabağda tarixen yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan və onların hüquqları kobudcasına pulsularaq həyata keçirilmişdi.

Neticədə, Qarabağ bölgəsinin dağılıq hissəsinə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağılıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və nəticədə, bu hadisə Ermənistanın Dağılıq Qarabağa dair geləcək erazi iddiaları üçün bir vasitə olmuşdur. Halbuki keçmiş SSRİ məkanındakı digər respublikalarda Qarabağda yaşayan ermənilərdən daha çox erməni yaşayırıdı. Bundan başqa Ermənistanda tarixən yaşayış azərbaycanlıların sayının Qarabağ ermənilərindən dəfələrlə çox olmasına baxmayaraq (İndiki Ermənistən ərazisində XX əsrin 20-ci illərinədək 500 mindən çox azərbaycanlı yaşayırıdı), Azərbaycan onlar üçün Ermənistandan hər hansı milli-dövlət qurumu yaradılmasını heç vaxt tələb etməmişdi.

Beşinciisi, sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayış erməni icması bütün siyasi, iqtisadi, sosial ve mədəni məsələləri əhatə edən muxtariliyyət (DQMV) malik olub. Bu baxımdan, Ermənistən rəhbərliyinə bir neçə danılmaz faktı xatırlatmadır, yerinə düşər. Azərbaycan ve Ermənistən SSR Dövlət Statistikai idarələrinin 1988-ci ilin əvvəlləri nədək olan vəziyyəti eks etdirən rəqəmlərinə nəzər saldıqda doğrudan da sosial-iqtisadi inkişafının bir sıra sahələrində DQMV neinki Azərbaycanı, hətta Ermənistəni da qabaqlayırdı.

Ermənistan rəhbərliyi və "siyasətçiləri" sovet dövründə, yeni münaqışının başlanması ərefəsində - 1988-ci il martın 25-de SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə sədrinin birinci müavini V.P.Laxtinin "Izvestiya" qəzetindəki yazısını oxuyub və xüsuslu cədvələ nəzər salılsalar yaxşı olar. V.P.Laxtin bildirir ki, "Dağlıq Qarabağ Muxtar Vilayəti mənzil-lə təminat sahəsində Azərbaycanın digər bölgələrini orta hesabla 1,4 dəfə geridə qoyur. Bir sıra başqa göstəricilər üzrə də vilayətdəki veziyət hər iki müttəfiq respublikadakından yaxşıdır". Erməni millitötörlərinin düş-

Erməni millətçilərinin düşməncilik hissələrini qızışdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan hökuməti Dağlıq Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafına daim xüsuslu diqqət və qayğı gösterib. Eyni zamanda, sovet dövründə DQMV-nin özünü idarəetmənin bütün əsas elementlərinə malik olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936-ci və 1977-ci illər SSRI konstitusiyalarında təsbit edilmişdi. SSRI və Azərbaycan SSR konstitusiyalarına əsasən DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Sovetinin tərefindən Azərbaycan SSR Ali Sovetinə təqdim olunmuşdu və 1981-ci il iyunun 16-da qəbul edilmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanunla tənzimlənirdi.



XX əsrin sonunda məhz Ermenistan beynəlxalq hüquq fundamental prinsiplerini, xüsusilə də güc tətbiq etməmək principini pozaraq Azərbaycan ərazilərini işğal etmiş, 27 il əvvəl Xocalı soyqırımını töretdilmiş, nəticədə tarixən Dağlıq Qarabağda hemçinin ətraf yeddi rayonda yaşayışan azerbaycanlılar öz doğmaya yurdlarından məcburən köçkürlər düşmüşlər.

Ermənistanın Azərbaycanla  
qarşı açıq-aşkar təcavüzü beynəlxalq hüququn bütün norma və  
prinsiplərinə ziddir. Ermənistannın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddərətini təyin etmə hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildən pozulması - başqa dövlətin ərazibütövlüyüne və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir.

Ümumiyyətlə, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas原则ini kobudcasına pozub. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayış erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kültəsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazibütövlüyüne münasibətdə erməni etnik qruplarının hüquqlarına əsəssiz üstünlük verir. Beynəlxalq hüququn normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüğünün və sərhəd hədəlinin pozulmasının qeyri-mümkülüyü haqqında 1990-ci iyunun 21-də qəbul edilmiş və

noyabrın 21-də qəbul edilmiş yenini Avropa üçün Paris Xartiyasında tamamılıq ziddir və qəbul edilmiş məzdir. Ermənistan hər zaman Azərbaycanın Dağılıq Qarabağ bölgəsində yaşayan erməni icmasının öz məqəddərətini teyir etmək və konkret olaraq orada yeni sünü dövlət yaratmaq arzusunu səsləndirir. Ermənistani Azərbaycana qarşı ərazi iddiaları əsassızdır, tarixi faktların və bəy nəlxalq hüquq prinsiplərinin emənisayaq təfsirindən başqa bir şey deyil.

Altıncısı, Ermənistan rəhbərliyi anlaşımlıdır ki, Azərbaycanın işğal altında olan ərazilərində

hərbi gücdən istifadə nəticəsində formalasdırılmış oyuncaq, qeyri-qanuni və heç bir dövlət tərefindən tanınmayan qondarma qurumun rejimin tanıtmaq üçün göstərdiyi cəhdələr beynəlxalq hüquqa ziddir və heç bir əsası yoxdur. Çünkü Dağlıq Qarabağ bölgəsinin erməniləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycanda yaşayan milli azlıqlardan biridirlər. Beynəlxalq hüquq normalarına görə, milli azlıqlar öz müqəddərətlərini təyin edə bilərlər (internal self-determination). Lakin bu, müstəqillik formasında ola bilməz. Ona görə ki, müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddərətini təyin etmə məsələsi beynəlxalq hüququn əsas principlərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiple ziddiyət təşkil etməməlidir. Bununla yanaşı, əgər bütün xariçi ölkələrdə yaşayan erməni icmaları yaşadıqları həmin ölkələrin ərazilərində "öz müqəddərəti ni təyin etmek" adı ilə yeni sünü dövlətlər yaratsalar, bu halda dünyada, o cümlədən Fransada, ABŞ-da, Rusiyada, Gürcüstan da, Azərbaycanda, Livanda, Argentinada və erməni icmaları yaşayan digər ölkələrdə yüzlərle yeni qondarma erməni "dövlətleri" yaradıla bilər?! Bu baxımdan, ermənilərin öz müqəddərətini təyin etmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, dövlətlərin ərazi bütövlüyü, zor işlətməmək və zor işlətməklə hedələməmək, sərhədlerin toxunulmazlığı kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

İyirmi yeddiILDƏN ARTIQDİR Kİ,  
TƏCƏVÜZKAR ERMƏNİSTAN APARILAN  
DANIŞIQLAR PROSESİNDE HƏMİŞƏ  
QEYRİ-KONSTRUKTİV MÖVQEDƏN ÇIXIŞ  
EDƏRƏK HƏR DƏFƏ BU PROSESİ SÜNI  
SURETDƏ UZATMAĞA ÇALIŞIR. ERMƏ-  
NİSTAN RƏHBƏRLİYİ TƏRFİNDƏN TEZ-  
TEZ SƏSLENDİRİLƏN BƏZİ FIKIRLƏR XÜ-  
SUSİLƏ, ERMƏNİSAYAQ "DAĞLIQ QA-  
RABAĞ XALQI" İFADƏSİ YOXDUR VƏ  
VARIŞTDUR.

Prezident İlham Əliyev bəyan edib ki, Dağılıq Qarabağın 80 mindən çox azərbaycanlı əhalisi öz doğma yurdularına, o cümlədən Şuşaya qayıtdıqdan sonra status məsələsi müzakirə oluna bilər. Dövlətimizin başçısı, həmçinin dəfələrlə bəyan edib ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağılıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verile bilər. Lakin bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünkündür. Bu prinsipdən kənardan heç bir məsəlenin həll oluna bilməyəcəyini bildirən Prezident bununla əlaqədar Azərbaycanın öz prinsipial mövqeyindən bir addım belə geri çəkilənməyəcəyini bildirib.

Münaqışının ədalətli həlli Ermenistan silahlı qüvvələrinin işgal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Tehlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 sayılı qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və ölkəmizin beynəlxalq birlilik tərəfindən tanınan ərazi bütövlüğünün bərpasından sonra mümkündür".